

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi münasibətilə

Təbrik

Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycanda və daha geniş bölgədə, əsasən, iqtisadiyyat, maliyyə və idarəetmə üzrə mütəxəssis hazırlayan, tədqiqat aparan və sosial xidmət göstərən nüfuzlu ali məktəbdir. 90 yaşı tamam olan və hal-hazırda UNEC adı - nişanı ilə tanınan bu ali məktəbin maraqlı tarixi var. Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat-ticarət ixtisası əsasında yaradılmış, institut kimi dəfələrlə adı dəyişdirilmiş, iki dəfə Azərbaycan Dövlət Universiteti çərçivəsinə qaytarılmış, N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialına çevrilmiş, yenidən müstəqil ali məktəb olmuş və nəhayət, 2000-ci ildə, Azərbaycan Dövlət İqtisad Universiteti adı və statusu almışdır.

İqtisadiyyatın geniş sahələri üzrə mütəxəssis hazırlayan əsas ali məktəb olmaqla Azərbaycan iqtisadiyyatının inkişafında bənzərsiz xidməti olan UNEC mənə çox əzizdir, həyatımın, fəaliyyətimin bir qismi bu ali məktəbə bağlı olmuşdur. Daha doğrusu, 1988-ci ildə Leninqrad riyaziyyatçılarının təkidi və dəvəti ilə Bakı filialı riyaziyyat kafedrasının müdiri vəzifəsinə seçilmiş, riyaziyyat kafedrasının inkişafı, onun mücərrəd riyazi deyil, iqtisadi-riyazi yön alması üçün çalışmışam. Xəzər Universitetinin yaradılması ideyasına məhz burada çalışarkən gəlmiş, sonra oradan ayrılıb Xəzər Universiteti quruculuğuna başlamışam. Bununla yanaşı, UNEC`in inkişafını, orada baş verənləri daima izləmişəm.

UNEC Qafqazın ən böyük ali məktəblərindən biridir. Universitetin böyüklüyü bir tərəfdən cürbəcürlüyü təmin edir, geniş imkanlar açır, digər yandan isə dəyişmələri çətinləşdirir, islahat ideyalarının həyata keçirilməsini yavaşda bilir. Son 5-6 il ərzində UNEC-də köklü dəyişikliklər baş vermiş, ciddi islahat proqramı hazırlanmış və onun

həyata keçirilməsi yolunda mühüm addımlar atılmışdır. Ən vacib və çətin iş universitetin strateji inkişafını və fəaliyyət planını düzgün müəyyən etmək, həmçinin, bu yolda irəliləmək və uğur qazanmaq üçün, ali məktəbin müəllim, tələbə və idarəçilərini səfərbər edə bilmək, onlarda ruh yüksəkliyi yaratmaqdır. UNEC`in hazırkı rektoru, professor Ədalət Muradovu bu yolda qazanılan şəxsiz-şübhəsiz uğurlara görə təbrik edirəm!

Bir ali məktəbin inkişafı üçün bütün qaynaqları işə salmaq, infrastrukturunu qurmaq, həm tələbəni, həm müəllimi qane etmək, mümkünsə, xoşbəxt etmək qeyri-adi dərəcədə ağır işdir. Bu işin öhdəsindən gəlmək üçün maddi və insan qaynaqlarını gücləndirmək, əməyin ədalətli, diferensial qiymətləndirilməsini həyata keçirmək, elmi-tədqiqat işini gücləndirmək, məsafədən təhsili inkişaf etdirmək, əyalət ali məktəbi olmamaq üçün beynəlxalq aləmə çıxmaq, dünya ilə səsleşən təhsil modeli qurmaq zəruridir. UNEC bunu bacardı! UNEC ənənəvi azərbaycan və rus dilləri ilə yanaşı, ingiliscə və türkcə də təhsil verən və bu baxımdan da bənzərsiz olan ali məktəbdir.

Dünyada universitetlərarası böyük rəqabət hökm sürür. Rəqabətə davam gətirmək və irəli çıxmaq üçün ali məktəb əldə edilmiş uğurları bərkitmək, zəiflikləri aradan qaldırmaq, yeniliklərə açıq olmaq, daha yüksək pillələrə qədəm qoymaq yolu tutmalıdır. Bu yolda inamla irəliləyən Azərbaycan Dövlət İqtisad Universitetini - UNEC`i 90 illik yubiley münasibətilə Xəzər Universiteti adından təbrik edirəm! Daha yüksək pillələrə doğru gedən qədəmləriniz mübarək olsun!



*Professor Hamlet İsaخانlı,
Xəzər Universiteti Direktorlar və Qayyumlar Şurasının sədri*